

SAĞLAMLIQ

1. İş hayatına təsiri. Stressin iş hayatına neqativ təsiri böyükdür. İş məsləhdələrinin aşağı düşməsinə, motivasiyanın olmamasına, iş xəstələrinin yaranmasına, qeyri-məmənliyə, kollektivlər və rəhbərlərliklə konfliktlərə gətirilir çıxarır. Digər tərəfdən də stressin iş neqativ təsiri olduğunu kimi, işin da yüksək dərəcədə stress faktorlarını artırıdıraq tədqiqatçılar öz təsdiqini tapmışdır. Müəyyən ixtisəs sahələri və ki, xüsusişə stressin yüksək olması ilə fərqləndirilir. Məsələn, bu təsnifatın maliyyə üzrə müşəvərlik və mühasibatın on üst səralarda yer alır. Bundan başqa iş hayatı və stress arasındakı digər əsas məqsəm isə işdən uzaqlaşdırılmışdır. İşdən uzaqlaşdırılmışlar üzərində aşpanların tədqiqatlarında məlum olmuşdur ki, ihsizliliklə birlikdə stress hormonlarının faaliyyəti də artma, gərginlik, yuxusluq və assiblik kimi həllər, psixosomatik xəstəliklərdə nəzərə çarpan artım müşahidə olunur.

2. Stressin ailə hayatına təsiri. Ailə sosial, mədəni və iqtisadi bütünlüyü etibarla edən bir sistemdir. Ailə hayatı gündəlik hayatın yaratdığı stress və adaptasiya çətinliyindən konar olmalı və qarşıqli münasibatların müsbət olduğunu mühüm cəvrimlidir. Tərəflərin boyaduğu ailə mühitləri, təhsilsə bağlı fərqliliklər, fərqli iqtisadi güclər olmalar və aylarında yaş fərqiin standartlarından konar olması ailədə müxtəlif çətinliklərin və münasibatlarda gərginliklərin yaranmasına götürür çıxar.

3. Stress və depressiya. Depressiya sözü latınca "depresus"-dan götürülmüşdür, bittkinlik, qəm, kədar, mayus etmək, cəsərətini qurğuşa monasın ifadə edir. Psixiologiyada depressiya olamət, sindrom, xəstəlik və əhval dayışıklığı olmaqla dörd müxtəlif tənstrül istifadə olunur. Depressiya olamət şəklinde, bər əox orqanik və ya ruhi xəstəliklə müşahidə oluna bilər. Ruhi vəziyyət olən depressiya bəzən hər hansı sabəbə bağlı olmadan, bəzən də mütayyan mənəcələr tərədarə ortaç çıxar. Depressiya affektif xəstəliklər qrupuna daxıl olan və son zamanlar çox geniş yayılmış psixoloji pozuntudur. Depressiyannı olamətləri aşağıdakı şəkillər təməf oluna bilər: iştəhənə azalması və çəki iktisi, yuxu pozuntuları, həyattan zövq almama və laqeydə yanama, hərəkatın tormozlaşması və ya yərində dura bilməyəcək dərcədə hüzursuzluq, cinsi isteksi, dayarsızlıq və günahkarlıq duyuları, ümidişsizlik və kədar duyuları.

4. Stress və yuxu pozuntuları. Sabobindən asılı olmadan insanların yaşadığını hər bir stress, gərginlik və ya hər hansı psixoloji narahatlıq ilk növbədə yuxu pozuntularına gətirir çıxar. Bu problem-ları arasında bütün test və sorğuların ilk suali məhz yuxu sisteminə aid olur. Yuxu

Stressin yaratdığı problemlər



insan hayatıının əsas faaliyyətlərinin öündə gəlir. Umumi sağlamlıqda yaranan problemlər yuxuda öz əksini tapdığı kimi, yuxusluq və digər yuxu problemləri də umumi orqanız pozuntularının yaranmasına və həyati keyfiyyətinin pozulmasına gətirir çıxar. Yuxu parasympatik sistemin aktiv olduğu vəziyyətdə ortaya çıxır. Stressi insanlırdı umumi impulsiv vəziyyət olడuchen yüksəksədir və simpatik sinir sistemi aktiv vəziyyətdədir. Bilavasitə stress vəziyyətində ondə insanda yatma çətinlişinə yuxu pozuntuları yaşır.

5. Stressin yaratdığı fiziki problemlər. Fiziki olamətlər boğazda gərginlik, kurak boyn ağrısı, təngmənfəslik, ərkək döyüntüsünün artması (taxikardiya), soyuq lakin torluya və ayaqlar, ayaq əzələlərinin gərginliyi və hidatda baxan üz mimikləri. Fiziki vəziyyətdə hodisə stressin olamətləndən biri umumi əzələlərdə yaranan gərginlikdir. Sinir gərginliyindən narahat olan biri, yaqın ki fiziki stress sindromundan əziyyət çəkir. Stress vəziyyətlərində böyrəkistəvəz tərəfindən adrenalin ifrazı olunduqda qarın təzyiqi (hi-pertoniya) yaranır. Bu hal qarın təzyiqinin artması yənə qan damarlarının divarlarında dərallama və səbəb olur və stress təzəte təkrarlanlığı təqdirdə artıq hipertoniya

dəvamlı hal alır. Adrenalin hormonunun ifrazı ilə yanaşı kroniki stress vəziyyətində normadan artıq kortikoid hormonu ifraz olunur. Qaraciyər normalda orqanızindəki kortikoid səviyyəsinə nizamlıdırıq halda, stress bu fəaliyyəti dayandırır və hədsiz ölçüdə ifraz olunan hormon bütün orqanızdırıñ dovr edir. Tədqiqatçılar bu halın immunitetin zəifləşməsine gətirir çıxardığı qeyd edir. Prosesin bu şəkildə davam etməsi müayin vaxtlarda mədə xorasının yaranmasına gətirir çıxara bilər. Çünkü adrenalin və kortikoid arasındakı olan qarşılıqlı təsir nəticəsində adrenalin mədənin tosusuna zərər verir və bu xəstəliyin yaranmasına gətirir çıxar. Bunda başqa, stress vəziyyəti astma, dəri itləhibi, yoxun bağırsaq itləhibi (kolit), revmatizm kimi xəstəliklərinin yaranmasına asas səbəblər qeyd olunur. Son tədqiqatların nəticəsinə əsasən şəkar xəstəliyinin yaranmasını stimulasiyadırın onəni faktor və Xərçəngin yaranmasına səbəb olan məqsəm stressdir.

6. Stress və ərkək xəstəlikləri. Ərkək xəstəliklərindən qeyd olunan ani ölümərlər bir çox hallarda stress, hodisə gərginlik və depressiv episodlarda paralel şəkildə görülür. Stress damarların dərallamasıyla ərkək toxumasında qarın hərəkətinə maneə tərədir və dəş qəfəsində siddətli ağrılar,

ürək döyüntülərinin artma və ya azalması (taxikardiya və ya bradikardiya), həmçinin depressiya və təşvişli-nevrotik pozuntuların yaranmasına gətirir çıxar. Ərkək çatışmazlığı, infarkt, hipertoniya, hipotoniya, bəyin-damar xəstəliklərinin yaranması ilə nəticələr. Ərkək-damar xəstəliklərinin yaranmasında ruhi problemlərin xüsusi yeri var.

7. Stress və baş ağrıları. Son tədqiqat-ların göstərisincə əsasən əhəmiyyətli şəhərlərin 80-90%-i baş ağrılarından əziyyət çəkir. Səbsəblər arasında əsas faktor kimi stress göstərilir. Baş ağrısı, başda davamlı müşahidə olunan gərginlik və təzyiq hissi ilə təzahür edir. Küçük ağrı, davamlı təkaranan və baş çələng kimi şəhər edən ağrı ilə müşahidə olunur. Ağrı bozi insanlarda boyundan, bozılarda isə ahn və gözün üzündən başlayaraq başın içi tərafini yayıyılır. Ağrı başlığı müddədən etibarən siddətini artırır. İnsanın həm iş, həm də həyat keyfiyyətlərinə neqativ təsir göstərir. Bunuñla yanşı migrən tətmalıları da təz-tez, gərtik stress faktorlu narahatlıqlardandır. Hər başğırısı migren oladı olunur. Umumi şəhərlərin 8-10%-ni şato edir. Əsasən bir-birini avaz edən ağrı tətmalı-rından ibarət, iştahsızlıq, titrəmə, qusma kimi hallarla görülen xəstəlikdir. Bu insanlar əhəmiyyətli, bitkin və depressiv görünüşə sahibdir. Tətmani keçirdiyi dönmələrdə heç kimlə ünsiyət qurmaq istəmir. Hər hansı fikir ifadə etməkdə və qarar qəbulunda qətlinik yaşayırlar. Koquñ funksiyalarında müayin pozuntular ortaya çıxır.

8. Stress və şəkar xəstəliyi. Tədqiqat-lar stressin şəkar xəstəliklərdən qəndaki glikozannı müdafiə etmə ardıcılığı və bunun da göz, böyrək və simir sisteminə fəsadlar yaradıqları göstərir. Şəkar xəstəliklərində doğru qidalanmaqın qarşısını aldığı kimi xəstələrin idmanla məşğul olmasına da mane olur.

9. Stressin dəriyə təsirleri. Əsasən piqment ləkələrinin yaranmasına gətirir çıxar. Həmçinin dəridə çapılardan da ağrı stres vəziyyətlərindən yaranma bilər.

Terapiyasi

Stressin terapiyasında ilkən addim stress yaradıcı faktörlerin aşadırmadıq və onları fiziki təsirini azaltmadan ibarətdir. İlk onça mühit, həyat stili dəyişdirilmeli, sosial fəaliyyətlər yönünləndirilməlidir. Yənə digər psixoloji narahatlıqlar müşahidə olunaraq medikamentlər terapiya və psixoloji konsultasiya paralel şəkildə többü olur.

**Psixiologiya və Konsultasiya
Mərkəzinin rəhbəri,
psixoloq Elmur Rüstəmov**

Xəzər Universitetinin psixiologiya
fakültəsinin tələbəsi Nərimən Quliyeva